



Layihənin istiqaməti:
“İctimai və dövlət məraqlarının müdafiəsi”

”İndinin kökü keçmişdədir və keçmiş gələcəyin iynəsidir” deyib ulularımız. Onda o tariximizi, keçmişimizi elə öyrənək və ondan elə dərs götürək ki, daha işiqlı sabahlara yol açaq. Yüz il bundan əvvəlki Cümhuriyyətimizin qurucuları kimi! Onlar yüz il bundan əvvəl ”böhranlı, məsuliyyətli” günlər yaşayaraq xalqının nicat yolunu bulmaq üçün ”əsirlək və həqarətdən azad olmaq” uğrunda mübarizəyə qalxdılar.

Böyük itkiler və qanlar-qadalar başına, 1918-ci il mayın 28-də Tiflisde İstiqlal Bəyannaməsini elan edərək Azərbaycan tarixinin əlamətdar günlərində birincisini tarixe həkk etdilər. İstiqlal, azadlıq sevgisini bize yaşıdan oğullarımız tariximizin və təleyimizin ən çətin anlarında buna nail olmaqla, Azərbaycanı ”bölüb-bölüşdürmək planı”nın hazırlanıcların arzularını ürkərləndə qoydular. Onlar təzyiqlərə, hədələrə baxmayaraq Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv olmağa qoymayaraq, parlamentli respublika yaratmaqla Azərbaycan tarixinə parlament mədəniyyətinin de əsasını qoydular. Bu fədailər arasında ilk Müvəqqəti Hökumətin tərkibində Yollar və poçt-telegraf naziri vəzifəsini icra edən Xudadat bəy Məlik-Aslanov da var idi.

Bilmirəm bu bir təsadüfür, ya yox, bundan əvvəlki yazımızda Xudadat bəyin həmkəndlisi, Cümhuriyyətin qurucularından olan Cavad bəy haqqında bəhs etmişdim. Bu gün isə onunla eyni amal, məslək yolcusu olan Xudadat bəyin mübarizə dulu həyatından danışmaq istərdim. Xudadat bəy Məlik-Aslanov 1879-cu ildə bir yaz axşamı Şuşanın Tuğ kəndində anadan olub. Atası Ağa bəy Qarabağda erməni təcavüzünə qarşı vuruşan ığid bəylərindən olub. Cavad bəyə Xudadat bəyin arasında cəmi bir yaş fərq olub. Hər ikisi ilk olaraq mədrəsə təhsil alıb, sonra vətənin, xalqının azadlığı yolunda her çatılılıq sına geriblər. Təbii, bunun üçün ilk olaraq mükəmməl təhsilə sahib olublar. Xudadat bəy 1898-ci ildə Şuşa realnı məktəbinde təhsilini başa vurub, 1904-cü ildə Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Sankt-Peterburqa yola düşüb. O, burada Yol Mühəndisliyi Institutuna daxil olub və təhsilini birinci dərəcəli diplomla başa vuraraq, təyinata əsasən altı ay Sankt-Peterburqda Volqoda-Petrozavodsk dəmiryolunun çəkilişi idarəsində işləyib.

Xudadat bəy hełə teləbə olarkən 1901-04-cü illərdə Rusiya Sosial Demokratik Fehlə Partiyasının üzv yazılır. Sonra nədənse ne Rusiyada, ne de Azərbaycanda heç bir partiyaya üzv olmayan və ömrünün sonuna kimi bitərəf qalan Xudadat bəy, amma siyasi proseslərdən kenarda da qalmır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, Parlamentin üzvü Xudadat bəy görkəmlı dövlət xadimi kimi bugün də, sabah da qədir bilən xalqı tərəfindən layiqince yad edilir.

1905-ci ilin əvvəllərində Xudadat bəy Sankt-Peterburqdan Tiflisə köçür və ilk olaraq Zaqafqaziya dəmiryol nəqliyyatı sistemində işləmeye başlayır. İşgəzarlığı və səriştəsi nəticəsində az

Texnika elmləri sahəsində ilk azərbaycanlı professor

O, Cümhuriyyətin qurucularından olub

vaxtda yol xidməti rəisinin köməkçisi və rəisi vezifələrinə qədər yüksəlir. Xudadat bəy həmin illərdə öz peşəsi ilə bağlı Peterburqda çap edilən elmi jurnallarda məqalələr dərcp etdirir. Həmin məqalələrdə irəli sürdüyü yeni ixtiraları diqqəti cəlb edir və onu elm aləmində məşhurlaşdırır. Hətta 1918-ci ildə Xudadat bəy rus dilində Tiflis dəmir yolu nəqliyyatı tarixindən bəhs edən kitab çap etdirir. Xudadat bəyle bağlı materiallارla tanış olarkən aydın olur ki, peşəsinin vurgunu olan alim, onun sirlərinə həm elmi, həm nəzəri cəhətdən yaxşı bələd olub. İşə adı stansiya mühəndisliyindən başlayan Xudadat bəy 1917-ci ilin martında Müvəqqəti hökumətin sərəncamı ilə Xüsusi Zaqafqaziya Komitəsində Zaqafqaziya dəmir yolu üzrə müvəkkil təyin olunur və 1917-ci ilin noyabrından 1918-ci ilin mayına kimi Zaqafqaziya Komissar-

Xudadat bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir neçə məsuliyətli müqavilə və sazişlərə də imza atıb. O, 1918-ci il iyulun 14-də Osmanlı hərbi dəmir yolları və limanları baş idarəsi ilə və 1919-cu il martın 8-də Gürcüstan Respublikası dəmir yollarından istifadəyə dair müqavilə və saziş, 1920-ci il fevralın 5-də isə Gürcüstan dövləti ilə tranzit müqaviləsini imzalayıb. Parlementin üzvü olan Xudadat bəy həm də 1919-cu ilin iyunduda yaradılan Dövlət Müdafiə Komitəsi sədrinin birinci müavini təyin edilib. Mehə həmin il onun təşəbbüsü ilə Bakıda ilk dəfə ana dilində dərs keçirilən dəmiryolu məktəbi açılır. Bu işin Azərbaycanda qurulması və inkişaf üçün onun həm nəzəri, həm elmi baxımdan çox böyük əməyi olub.

1920-ci ilin aprel işğalından sonra Xudadat bəy vətəni tərk etmir. Onun kübar görkəmi yeni ”hökumət”in xoşuna gəlməsə də, amma sadəcə, işgəzarlığa ehtiyac olduğu üçün ”qayğı” ilə yanaşır və Azərbaycan Dövlət Tikinti Komitəsində şöbə müdürü, sonra komite sədri vəzifələrinə təyin edirlər. 1923-25-ci illərdə Xudadat bəy Azərbaycan Dövlət Plan Komitəsində sənaye-nəqliyyat tikinti bölməsinin müdürü və rəyasət heyətinin üzvü olub. Xudadat bəy həmin dövrə Azərbaycanda texnika elmləri sahəsində ilk azərbaycanlı alim kimi Azərbaycan Politexnik Institutunda çalışıb. O, bir müddət inşaat fakültəsinə və instituta rəhbərlik də edib. Həmin illərdə Xudadat bəyi yaxından tanıyan və bu hadisələrin canlı şahidi olan görkəmlı yazıçıımız Manaf Süleymanlı ”Son bahara çatdıq...” adlı əsərində yazırı: ”O dövrə ali təhsil sisteminde tez-tez dəyişiklik baş verərdi. N.Nərimanovun təkidi ilə Bakı texniki məktəbi Politexnik Institutuna çevrildi və professor Xudadat bəy Məlikaslanov Nəriman Nərimanovun təkidi ilə direktor təyin edildi. Məşhur mütəxəssis, dövlət xadimi az müddətə institutu qurd, Rusiya və Ukraynanadlı-sanlı mütəxəssisləri dəvət etdi, lazımı şərait yaratdı. Lakin Nərimanov Bakıdan Moskvaya köçürüldən sonra mikoyanlar, mirzoyanlar və onların azəri həmkarları Məlikaslanovu direktorluqdan uzaqlaşdırıb Yesmani təyin etdirər”. Vəzifədən uzaqlaşdırılan Xudadat bəy həmin illərdə daha çox elmle məşğul olur. O, dəmir yolu texnikasına aid iki kitab yazarəq çap etdirir. 1929-cu ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İstututuna həqiqi üzv seçilir və Azərbaycan Neft İstututunun nəqliyyat fakültəsinə rəhbərlik edir. Azərbaycanda magistral dəmir yol şəbəkəsinin inkişaf planının işlənilə həyata keçirilməsi və şəhərdaxili nəqliyyat məsələlərinə dair çoxsaylı elmi məqalələrin, dəmir yolu nəqliyyatına dair üç monoqrafiyanın müəllifi olan Xudadat bəyin bu ”sakit” həyatı 1930-cu ilin əvvəllərinə kimi davam edir. Onu Azərbaycan SSR Daxili İşlər Komissarlığı Dövlət Siyasi İdarəsi tərəfindən ”Azərbaycan Milli Mərkəzinin işi” üzrə ittihəm edərək, həbs edirlər. Arxivlərdəki istintaq materiallarından aydın olur ki, ”Azərbaycan



liğinin, Zaqafqaziya Federativ Respublikasının dəmiryol nəqliyyatı komissarı və naziri vəzifələrini icra edib.

1917-ci ilin əvvəllerində Xudadat bəy Tiflisde mütəmadi olaraq Cümhuriyyətin qurucuları ile six əlaqə saxlayıb. 1918-ci ildə Zaqafqaziya seyminin ve Azərbaycan Milli Şurasının üzvü kimi keçirilən bütün iclaslarda yaxından iştirak edib, maraqlı, dəyərlili təkliflər ilə sürüb. Mehə mayın 28-də Azərbaycan Milli Şurası üzvlərinin imza atlığı İstiqlal bəyannaməsində Xudadat bəyin də imzası var. O, bəyannamə ki, millətin dən, məzhebindən, sınıfından, silkindən və cinsindən aslı olmayıraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi və vətəndaşlıq hüquqları veri”.

X.Məlik-Aslanov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci və 2-ci hökumət kabinetlərində yollar və poçt-telegraf naziri idi. 5-ci hökumət kabinetində 1920-ci il fevralın 18-dək həm də ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini yerinə yetirib.



Qərenfil Dünyaminqizi
Əməkdar jurnalist

Milli Mərkəzi”nın işini Dövlət Siyasi İdarəsinin gizli-siyasi şöbəsinin reisləri, azərbaycanlı ziyanlılara qənim kəsilen Qoryaçev və Qulbis aparıb. Onlar həbs etdikləri ziyanlıları ”milletçi” əhval-ruhiyyəli ziyanlılar adlandıraraq, sovet hakimiyyətinə qarşı mübarizə aparmaqdə günahlandırırlıdalar. Onu da qeyd etmək yerine düşərdi ki, ”Azərbaycan Milli Mərkəzi”nın işi üzrə hazırlanmış ittihamnamədə Mərkəzin 53 nəfər üzvünə qarşı ittihəm irəli sürüldür. Lakin onları arasında adı daha çox hallanan ”Azərbaycan Milli Mərkəzi”nın Mərkəzi Komitə rəhbərliyinin tərkibinə daxil olan Məmməd Həsən Hacinski, Xudadat bəy Məlikaslanov, Əhməd bəy Pepinov, Firuz bəy Ordubadski, Rza Şabanov, Çingiz İldirim, Məhəmməd Xəlilov, Məhəmməd Məllayev, Zeynal Tağıyev, Ələsgər bəy Bəylərbəyov və Mirzə Lətif Mirzəyev idi. Dövlət Siyasi İdarəsində onları daha təhlükəli əksinqiləbçilər adlandıraraq, dəhşətli işgəncələrlə ”sındırmaq” üsuluna el atıldılar. Uzun-uzađı sorğu-suallar, işgəncələr Xudadat bəyi eldən salsa da, ona qarşı irəli sürülen ittihamları qəti olaraq rədd edir. Onu 1933-cü ildə azad edirlər. Amma ”qırımızı şeytanın” əməkdaşları onu bir an bełə gözdən qoymur. Sən demə Xudadat bəyi daha amansız həbs gözləyirmiş. O, 1934-cü ilin avqustunda ”yenidən əksinqiləbi fealiyyətini bərpa etdiyinə görə” həbs edilir. Bu dəfə Xudadat bəyi gedər-gelməzə yola salırlar. Həbsdə verilən ağır işgəncələr Xudadat bəyin səhətində böyük problemlər yaradır. O, 1935-ci ilin isti yay gündündə həbsxanda dünyasını dəyişir.

...1920-ci ilin aprelə məmləkətimizə isti bir bahar günüşi doğmadı. Əksinə ”son bahara çatdıq”, uzun illər bu bahar çövgünlu, tufanlı bir qış yaşatdı xalqımıza. Elə bir sərt qış ki, uzun illər keçə belə, onun dondurduğu buzları ərimək mümkünksüzləşdi. Azərbaycana ”xoşbəxtlik baharı” bəxş edən aprel inqilabı Azərbaycan ziyasının söndürüləmsinə doğru ”yürüş”ə qalxdı. Çok,lap çox təəssüf ki, bu ”yürüş”ə dəstək olanlarımız da olub. Onları sayəsində kubar görkəmlə, əsl şəxsiyyət olan Xudadat bəylərimizi itirib, onların əvəzine Manaf müəllim demişkən, Şəumyana heykəl ucaldılmasını təklif və tələb edənlər tapmışıq.

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkıfəsinə Dövlət
Dəstəyi Fonduñun maliyyəsi
əsasında hazırlanıb.**